

## CƏDVƏL A 15

## RISK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRİN HESABLANMASI

A. Aktivlərin maddələri		Balans məbləği	Risk dərəcəsi (%)	Ölçülmüş riskin məbləği
1		2	3	4
1. Kassa, o cümlədən bankın xəzinələrində, onun filiallarında, şöbələrində, mübadilə şöbələrində, bankomatlarda və yolda olan nağd milli və xarici valyuta, bank metalları	A1	5,238.26		0.00
a) Milli valyuta	A1a	1,813.57	0	0.00
b) İƏİT ölkələrinin sərbəst dönərli valyutası	A1b	3,424.69	0	0.00
c) İƏİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A1c	0.00	100	0.00
2. Mərkəzi Bankda müxbir hesablarında olan vəsaitlər	A2	36,613.99	0	0.00
3. Banklarda müxbir hesablarda olan vəsaitlər	A3	27,480.86		17,527.96
a) İƏİT ölkələrində olanlar	A3a	12,441.12	20	2,488.22
b) İƏİT ölkələrinə aid olmayan ölkələrdə yerləşən	A3b	15,039.74	100	15,039.74
4. Bazar qiymətli kağızları:	A4	4,037.50		0.00
a) Azərbaycan hökuməti və Mərkəzi Bank tərəfindən (o cümlədən, AİF) buraxılmış qiymətli kağızlar və onlara qarşı irəli sürülən tələblər:	A4a	4,037.50	0	0.00
b) İƏİT ölkələrinin hökumətləri və mərkəzi bankları və "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Bankları tərəfindən buraxılmış qiymətli kağızlar:	A4b	0.00	0	0.00
c) İƏİT ölkələrində qeydə alınmış maliyyə təşkilatları və 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Bankları tərəfindən buraxılan qiymətli kağızlar	A4c	0.00	20	0.00
d) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A4d	0.00	50	0.00
e) İƏİT ölkələrinə daxil olmayan ölkələrin hökumətləri və Mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və onlara qarşı irəli sürülən tələblər:	A4e	0.00	100	0.00
f) digər qiymətli kağızlar	A4f	0.00	100	0.00
5. Banklara və digər maliyyə institutlarına depozitlər və kreditlər:	A5	47,002.38		47,002.38
a) depozitlər:	A5a	35,664.51		35,664.51
a1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası və ya İƏİT ölkələrinin sərbəst dönərli valyutası, yaxud bank metalları ilə təmin olunmuş hissəsi və İƏİT ölkələrinin mərkəzi bankları, eləcə də "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarında olan və onlar tərəfindən qeyri-şərtsiz təmin olunanlar	A5a1	0.00	0	0.00
a2) İƏİT ölkələrində qeydə alınmış maliyyə təşkilatları və 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarında olanlar və onlar tərəfindən qeyri-şərtsiz	A5a2	0.00	20	0.00
a3) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A5a3	0.00	50	0.00
a4) İƏİT ölkələrində olmayan banklarda və digər maliyyə institutlarında olanlar	A5a4	35,664.51	100	35,664.51
b) kreditlər:	A5b	11,337.87		11,337.87

b1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası və ya İƏİT ölkələrinin sərbəst dönərli valyutası, yaxud bank metalları ilə təmin olunmuş hissəsi və İƏİT ölkələrinin mərkəzi banklarına, eləcə də "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarına verilənlər	A5b1	0.00	0	0.00
b2) İƏİT ölkələrində qeyd alınmış maliyyə təşkilatları və 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarına verilənlər və onlar tərəfindən qeyri-şərtsiz təmin olunanlar	A5b2	0.00	20	0.00
b3) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A5b3	0.00	50	0.00
b4) İƏİT ölkələrində olmayan banklara və digər maliyyə institutlarına	A5b4	11,337.87	100	11,337.87
<b>6. Müştərilərə verilən kreditlər</b>	<b>A6</b>	<b>89,562.81</b>		<b>86,447.96</b>
<b>a) sənaye sahəsinə verilmiş kreditlər:</b>	<b>A6a</b>	<b>5,158.17</b>		<b>5,934.60</b>
a1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İƏİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6a1	0.00	0	0.00
a2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İƏİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6a2	0.00	20	0.00
a3) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A6a3	0.00	50	0.00
a4) digər hallarda	A6a4	5,158.17	X	5,934.60
a4_1) Milli valyuta	A6a4_1	1,276.04	100	1,276.04
a4_2) İƏİT ölkələrinin sərbəst dönərli valyutası	A6a4_2	3,882.13	120	4,658.56
a4_3) İƏİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6a4_3	0.00	120	0.00
<b>b) kənd təsərrüfatına kreditlər:</b>	<b>A6b</b>	<b>6,948.29</b>		<b>8,192.88</b>
b1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İƏİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6b1	0.00	0	0.00
b2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İƏİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6b2	0.00	20	0.00
b3) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A6b3	0.00	50	0.00
b4) digər hallarda	A6b4	6,948.29	X	8,192.88
b4_1) Milli valyuta	A6b4_1	725.36	100	725.36
b4_2) İƏİT ölkələrinin sərbəst dönərli valyutası	A6b4_2	6,222.93	120	7,467.52

b4 3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6b4_3	0.00	120	0.00
c) tikinti sahələrinə kreditlər:	A6c	25,793.82		20,747.27
c1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İÖİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6c1	7,650.00	0	0.00
c2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İÖİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6c2	0.00	20	0.00
c3) İÖİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommertiya layihələri üzrə gəlirlər hesabına olur)	A6c3	0.00	50	0.00
c4) digər hallarda	A6c4	18,143.82	X	20,747.27
c4_1) Milli valyuta	A6c4_1	5,126.59	100	5,126.59
c4_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6c4_2	13,017.23	120	15,620.68
c4_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6c4_3	0.00	120	0.00
d) nəqliyyat və rabitə sahələrinə kreditlər:	A6d	783.69		783.69
d1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İÖİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6d1	0.00	0	0.00
d2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İÖİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6d2	0.00	20	0.00
d3) İÖİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommertiya layihələri üzrə gəlirlər hesabına olur)	A6d3	0.00	50	0.00
d4) digər hallarda	A6d4	783.69	X	783.69
d4_1) Milli valyuta	A6d4_1	783.69	100	783.69
d4_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6d4_2	0.00	120	0.00
d4_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6d4_3	0.00	120	0.00
e) ticarət və xidmət sahələrinə kreditlər:	A6e	41,356.46		46,300.60
e1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İÖİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6e1	0.00	0	0.00
e2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İÖİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6e2	0.00	20	0.00

e3) İÖİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A6e3	0.00	<b>50</b>	0.00
e4) digər hallarda	A6e4	41,356.46	<b>X</b>	46,300.60
e4_1) Milli valyuta	A6e4_1	16,635.75	<b>100</b>	16,635.75
e4_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6e4_2	24,720.71	<b>120</b>	29,664.85
e4_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6e4_3	0.00	<b>120</b>	0.00
f) şəxsi məqsədlər üçün fiziki şəxslərə verilmiş kreditlər	A6f	7,253.49		2,875.07
f1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İÖİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6f1	5,015.92	<b>0</b>	0.00
f2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İÖİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6f2	0.00	<b>20</b>	0.00
f3) İpoteka kreditləri (AİF vəsaiti və ya eyni şərtlərlə digər mənbələr hesabına verilmiş) və İÖİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A6f3	0.00	<b>50</b>	0.00
f4) təminatı olmayan istehlak kreditləri	A6f4	23.25	<b>X</b>	23.25
f4_1) Milli valyuta	A6f4_1	23.25	<b>100</b>	23.25
f4_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6f4_2	0.00	<b>150</b>	0.00
f4_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6f4_3	0.00	<b>150</b>	0.00
f5) digər istehlak kreditləri	A6f5	2,214.32	<b>X</b>	2,851.82
f5_1) Milli valyuta	A6f5_1	939.32	<b>100</b>	939.32
f5_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6f5_2	1,275.00	<b>150</b>	1,912.50
f5_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6f5_3	0.00	<b>150</b>	0.00
g) Digər sahələrə kreditlər	A6g	2,268.89		1,613.86
g1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İÖİT ölkələrinin sərbəst dönərli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6g1	689.00	<b>0</b>	0.00
g2) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İÖİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A6g2	0.00	<b>20</b>	0.00
g3) İÖİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A6g3	0.00	<b>50</b>	0.00
g4) digər hallarda	A6g4	1,579.89	<b>X</b>	1,613.86
g4_1) Milli valyuta	A6g4_1	1,410.04	<b>100</b>	1,410.04
g4_2) İÖİT ölkələrinin sərbəst dönərli valyutası	A6g4_2	169.85	<b>120</b>	203.82
g4_3) İÖİT ölkələrinə aid olmayan ölkələrin valyutası	A6g4_3	0.00	<b>120</b>	0.00
7. Bank işində istifadə olunan və olunmayan əsas vəsaitlər (çıx amortizasiya)	A7	14,970.32	<b>100</b>	14,970.32

8. İcmallaşmamış törəmə banklara, digər təsərrüfat cəmiyyətlərinə kapital qoyuluşları	A8	250.00	0	0.00
9. Bütün digər aktivlər	A9	3,976.88		3,976.88
a) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İƏİT ölkələrinin sərbəst dönerli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A9a	0.00	0	0.00
b) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İƏİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	A9b	0.00	20	0.00
c) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə gəlirlər hesabına olur)	A9c	0.00	50	0.00
d) digər hallarda	A9d	3,976.88	100	3,976.88
10. (çix) Aktivlərdən mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	A10	1,641.46	0	0.00
11. Qeyri-maddi aktivlər	A11	2,376.04	0	0.00
12. Yekunu balans aktivləri	A12	229,867.58	X	
13. Risk dərəcəsi üzrə ölçülmüş balans aktivlərinin ümumi məbləği	A13			169,925.50

B. Balansdankənar öhdəliklərin (aktivlər) maddələri		Balansdank ənar maddələrin	Kreditin konversi ya amili	Risk dərəcəsi (%)	Ölçülmüş risk məbləği
1		2	3	4	5
1. Ümumi təminatlar	B1	54616.67			54616.67
a) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan təminatlar	B1a	0	20	0	0
b) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan təminatlar	B1b	0	60	0	0
c) digər	B1c	54616.67	100	100	54616.67
2. Kreditlərin verilməsi, aktivlərin alınması üzrə öhdəliklər, həmçinin istifadə olunmamış kredit xətləri	B2	10547.07			10547.07
a) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, İƏİT ölkələrinin sərbəst dönerli valyutası, bank metalları, "AAA" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya bu təşkilatların qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	B2a	0	X	0	0
b) Azərbaycan Respublikası hökuməti, Mərkəzi Bank, İƏİT ölkələrinin hökumətləri, mərkəzi bankları, 0 (sıfır) faizli risk qrupuna aid edilməyən minimum "BBB" kredit reytinginə malik Çoxtərəfli İnkişaf Banklarının qiymətli kağızları və ya qeyri-şərtsiz öhdəliyi ilə təmin olunmuş hissəsi	B2b	0			0
b1) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan təminatlar	B2b1	0	20	20	0
b2) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan təminatlar	B2b2	0	60	20	0
b3) digər	B2b3	0	100	20	0

c) İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunanlar (tələbin ödənilməsi kommersiya layihələri üzrə alınan gəlirlər hesabına olur)	B2c	0			0
c1) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan təminatlar	B2c1	0	20	50	0
c2) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan təminatlar	B2c2	0	60	50	0
c3) digər	B2c3	0	100	50	0
d) digər hallarda	B2d	10547.07			10547.07
d1) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan təminatlar	B2d1	0	20	100	0
d2) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan təminatlar	B2d2	0	60	100	0
d3) digər	B2d3	10547.07	100	100	10547.07
3. Akkreditivlər:	B3	0			0
a) bankın hesablarında faktiki olaraq girov qoyulmuş milli və İƏİT ölkələrinin sərbəst dönərli valyutası və bank metalları ilə təmin olunmuş hissəsi	B3a	0	X		0
b) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan akkreditivlər	B3b	0	20	0	0
c) mallarla təmin olunmuş müddəti 1 ilədək olan	B3c	0	50	0	0
d) banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan akkreditivlər	B3d	0	60	0	0
e) digər akkreditivlər	B3e	0	100	100	0
4. Valyuta kontraktları (müqavilələrlə valyuta alqısı üçün təyin edilmiş vaxt)	B4	0			0
a) bir il və ondan az müddətdə	B4a	0	2	0	0
b) bir ildən iki ilə qədər olan müddətdə	B4b	0	2	0	0
c) üçüncü ildən başlayaraq sonrakı hər əlavə il üçün 3%-lə	B4c	0	5	0	0
5. Digər balansdankənar öhdəliklər	B5	0			0
a) _____	B5a	0	2	0	0
b) _____	B5b	0	2	0	0
c) _____	B5c	0	5	0	0
d) _____	B5d	0	20	0	0
e) _____	B5e	0	50	0	0
f) _____	B5f	0	60	0	0
g) _____	B5g	0	100	0	0
6. Balansdankənar öhdəliklərin (aktivlərin) məbləği	B6				
7. Risk dərəcəsi üzrə ölçülmüş balansdankənar öhdəliklərin (aktivlərin) məbləği	B7				65163.74
<b>C. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin məbləği (sətir A13 + B7)</b>	<b>C</b>				235,089.24
<b>D. (cix) Aktivlərdən mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar</b>	<b>D</b>				1,641.46
<b>E. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, sətir C-D)</b>	<b>E</b>				233,447.78
<b>Levered əmsalının hesablanmasında nəzərə alınan balansarxası öhdəliklər</b>					
F. Banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ilədək olan balansarxası öhdəliklər	<b>F</b>	0	30	X	0

<b>G. Banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti 1 ildən çox olan balansarxası öhdəliklər</b>	<b>G</b>	0	<b>70</b>	<b>X</b>	0
<b>H. Bankın hesablarında girov qoyulmuş AR milli valyutası, xarici valyuta və bank metalları ilə təmin olunmuş hissəsi</b>	<b>H</b>	0	<b>X</b>	<b>0</b>	0
<b>I. Digər balansarxası öhdəliklər</b>	<b>I</b>	65163.74	<b>100</b>	<b>X</b>	65163.74